

UOT 37.

*Firuza Nüsreddin qızı Abdullayeva
Bakı şəhəri Nəsimi rayonu, Tahir Həsənov adına 23 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi*

ТӘHSİLDƏ QIYMƏTLƏNDİRİMƏ VACİB ELEMENT KİMİ

*Фируза Нусреддин гызы Абдуллаева
учитель азербайджанского языка и литературы школы №23 имени Тахира Гасанова
Насиминского района гор. Баку*

ОЦЕНИВАНИЕ В ОБРАЗОВАНИИ КАК ВАЖНЫЙ ЭЛЕМЕНТ

*Firuza Nusreddin Abdullayeva
teacher of the school number 23 named after Tahir Hasanov of the Nasimi district of Baku city*

ASSESSMENT IN EDUCATION AS AN IMPORTANT ELEMENT

Xülasə: Bütün dünyada təhsil inkişaf etdikcə şagird nailiyyətlərini qiymətləndirmək üçün müxtəlif üsullar, vasitələr, formalar mövcuyyyənləşdirilir. Təhsildə qiymətləndirmə müəllimə illik və gündəlik planlaşdırmaların hazırlanmasında da istiqamətverici rol oynayır. Müəllim bu zaman şagirdin güclü və zəif istiqamətlərini nəzərə alır. Şagirdin hafizəyönlü bilikləri deyil, onun təsəkkürü qiymətləndirilir.

Açar sözlər: ölçmə, qiymətləndirmə, keyfiyyət, kəmiyyət, bacarıq, vərdiş, qabiliyyət, proses, məqsəd, funksiya, növ, xüsusiyyət, meyar, natiqa, metod, vasita

Резюме: По мере развития образования во всем мире для оценивания достижений учащихся использовались различные методы, средства и формы. Оценивание также играет руководящую роль в подготовке учителем ежедневного и годового планирования. Учитель каждый раз должен учитывать сильные и слабые стороны ученика. В данном процессе оценивается мышление ученика, а не его знания, основанные на памяти.

Ключевые слова: измерение, оценивание, качество, количество, умение, навыки, способности, процесс, цель, функции, тип, особенности, критерии, результаты, методы, средства

Summary: As education developed throughout the world, various methods, means, and forms were used to evaluate student achievement. Assessment also plays a leading role in teacher preparation for daily and annual planning. The teacher must take into account the strengths and weaknesses of the student each time. In this process, the student's thinking is assessed, not his knowledge based on memory.

Key words: measurement, evaluation, quality, quantity, skills, habits, talent, process, evaluation, quality, quantity, skills, habits, talent, process

Qiymətləndirmə təhsil prosesinin tərkib hissəsidir. Təhsil yaradığı gündən şagirdin bilikləri qiymətləndirildiyindən, onun yaranma tarixi də eyni qədimliyi gedib çıxır. Tədqiqatlar göstərir ki, ilk qiymətləndirmə Çində tətbiq olunmuşdur. 587 - ci ildən bu ölkədə keçirilməyə başlanmış qiymətləndirmə "çin imperiya imtahanları" adı ilə tanınırı.

Bütün dünyada təhsil inkişaf etdikcə şagird nailiyyətlərini qiymətləndirmək üçün müx-

təlif üsullar, vasitələr, formalar mövcuyyyənləşdirilirdi. Əksər Avropa ölkələrində ilk vaxtlar imtahanlar şəfahi götürülürdü. Şagirdlər qoyulan suallara latın dilində cavab verirdilər və müəllim bu cavabları qiymətləndirirdi. İlk yazılı imtahanların tarixi isə 1792-ci ildə Kembric Universityindən başlanır.

XX əsrin əvvəllərindən başlayaraq təhsil sahəsində inkişaf meyilləri gücləndi. Buna görə də şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə

bağlı yeni ideyaların meydana çıkmaması zorlukları yarardı. Həmin dövrdə ABŞ - da "mütərəqqi təhsil ideyası" yarandı və tədrisən digər ölkələrə da yayıldı.

"Mütərəqqi təhsil ideyası"nın asas mahiyəti ondan ibarət idi ki, təhsil elmi biliklərin yox, sonnayə və texnologiyanın inkişaf istiqamətlərinə uyğun galon hayatı bacarıqların formallaşmasına yönəldildi. Təhsilin mözəmununa bu cür yeni baxışlar tədrisən qiyatlıdır. Təhsilin məzəmununa bu cür yeni inkişafını və keyfiyyətini izləmək, nailiyətləri və hər gülgəmə üçün vacib məsələlərdən bürdədir. Qiyatlıdırma şagirdin mövcud biliklərini təyin etmək, inkişafını izləmək, çatınılıkları öyrənməklə barəbar, həmçinin təhsilin və təhsil materiallarının da keyfiyyətini təyin etmək üçün bir prosesdir.

Təhsilda qiyatlıdırma mülliətli illik və gündökdə planlanlaşdırmalarının hazırlanmasında da istiqamətverici rol oynayır. Mülliətli bu zaman şagirdin güclü və zaif istiqamətlərini nəzərə alır. Şagirdin həfizəsindən bilikləri deyil, onun təfəkkürü qiyatlıdırırmılardır.

Qiyatlıdırma öyrənmənin ayrılmaz bir parçasıdır. Qiyatlıdırma şagirdin nəyi bilmədiyini deyil, nəyi, nə qədər bildiklərini görməyi aşkar edən bir vasitədir.

Müsəir təhsilde qiyatlıdırma yanaşması dəyişmişdir. Ənənəvi və müasir qiyatlıdırma mərhələlərin hər ikisində metodlar, vasitələr, xüsusiyyətlər, keyfiyyət və komiyyət göstəriciləri, nailiyət səviyyələri, növləri, obyekti, meyar və normativləri, rolu və vazifələri vardır. Ənənəvi və müasir qiyatlıdırmanın bir çox oxşarlığı olduğu kimi, fərqlilikləri da vardır.

Tarixən nəsər salsaq, Azərbaycan Respublikası Sovet İttifaqının tərkibində olduğundan öz təhsil sistemində dəyişiklikləri Rusiyada gedən proseslərə uyğunlaşdırılmışdır.

Artıq 11-ci ildəki, Azərbaycan Respublikasının əməkdaşlılıq məktəblərində yeni fənn programları (kurikulumları) tətbiq olunur. Yeni proqramın təhsil ideyası şagirdlər bilikdən çox,

onlara həyatda lazımlı olacaq, istifadə edə biləcəkləri bacarıq, vərdiş və dəyərlərə qazandırmaqdır. Məktəbdaxili qiyatlıdırmanın diaqnostik və formativ növlərindən şagirdlər qiyatlırlar, meyarlarla, summativ qiyatlıdırılmasında isə 5 ballıq şkalaya uyğun rəqəmlər yazılır.

Şagird nailiyətlərinin qiyatlıdırılmasına təlim prosesində öksərlərinə təmin etmək, onun inkişafını və keyfiyyətini izləmək, nailiyətlərin və hər gülgəmə üçün vacib məsələlərdən bürdədir. Qiyatlıdırma şagirdin mövcud biliklərini təyin etmək, inkişafını izləmək, çatınılıkları öyrənməklə barəbar, həmçinin təhsilin və təhsil materiallarının da keyfiyyətini təyin etmək üçün bir prosesdir.

Təhsilda qiyatlıdırma mülliətli illik və gündökdə planlanlaşdırmalarının hazırlanmasında da istiqamətverici rol oynayır. Mülliətli bu zaman şagirdin güclü və zaif istiqamətlərini nəzərə alır. Şagirdin həfizəsindən bilikləri deyil, onun təfəkkürü qiyatlıdırırmılardır.

Qiyatlıdırma öyrənmənin ayrılmaz bir parçasıdır. Qiyatlıdırma şagirdin nəyi bilmədiyini deyil, nəyi, nə qədər bildiklərini görməyi aşkar edən bir vasitədir.

Müsəir təhsilde qiyatlıdırma yanaşması dəyişmişdir. Ənənəvi və müasir qiyatlıdırma mərhələlərin hər ikisində metodlar, vasitələr, xüsusiyyətlər, keyfiyyət və komiyyət göstəriciləri, nailiyət səviyyələri, növləri, obyekti, meyar və normativləri, rolu və vazifələri vardır. Ənənəvi və müasir qiyatlıdırmanın bir çox oxşarlığı olduğu kimi, fərqlilikləri da vardır.

Təhsilda qiyatlıdırma vacib element kim?

Meyarlar	Mövzulara əsaslanır.	Qiyatlıdırma standartlarına əsaslanır.
Metodlar, vasitələr	Şifahi cavab, yoxlama işləri, testlər, imla, ifadə, tapşırıq.	Müsəhəbə, səhbat, müsəhəbə, rubrikalar, tapşırıqlar, valideyinlər və digər fənn müəllimləri ilə əməkdaşlaşdır, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nticəsi.
Notica	Jurnalda rəqəmlərə əks etdirilən çoxsaylı qiyatlırlar.	Potensial və təlim imkanlarına uyğun şagird nailiyətləri.

İstər ənənəvi, istərsə də müasir təhsilda şagirdlərin bilik və bacarıqlarını qiyatlıdırırmak üçün müxtəlif üsullar və vasitələr mövcud olmuşdur. İlər keçidkən qiyatlıdırmanın obyekti, məqsədi, xüsusiyyətləri, göstəriciləri, rol, vəzifəsi, forması, üsulları, vasitələri, nailiyətlər səviyyələri, keyfiyyət və komiyyət göstəriciləri dəyişilmişdir.

Təhsilda ölçmə və qiyatlıdırma çox mülliətli bir prosesdir. Ölçmə şagirdin hər hansı bir xüsusiyyətinin müəyyən vaxt ərzində müşahidə notalarının sayı və ya simvollarla ifadə edilmişdir. Qiyatlıdırma isə müşahidə notalarının hər hansı meyarlara səykənib bir qərarname olmalıdır.

Təhsilda ölçmə və qiyatlıdırma nəyə lazımdır, və ya nəyə xidmət edir:

► Şagirdin öyrənmə səviyyələrini müəyyən edir;

► Şagirdin inkişafını izləməyə imkan yaratır;

► Şagirdin inkişafında irəliləmə və geriləmələri müəyyən etməyə imkan yaratır;

► Şagirdin öyrənmə çatınılıklarını müəyyən edir;

► Qiyatlıdırma vasitələrinin səviyyəsini müəyyən edir;

► Gələcək öyrənmə müddətlərini planlaşdırmaq imkan yaratır;

► Şagird qabiliyətlərinin həm özürlə tərafından, həm də müəllimlər tərafından müəyyənləşdirilməni təmin edir.

Son illərdəki elmi və texnoloji dəyişmə və inkişaflar, comiyyətin ayrı-ayrı şaxslərdən gözəldiyi xüsusiyət, məlumat və bacarıqların müxtəlifliliyini səbəb olmuşdur. Bu fərqliləşmə təhsil proqramlarına da əks olunmuşdur. Proqramlarda dəyişikliklər, comiyyətin ayrı-ayrı şaxslərdən gözəldiyi məlumat və bacarıqların qazanılib - qazanılmadığını və nə nisbətdə qazanıldığın qiyatlıdırılmasına də mühüm amıldır.

Şagirdin sahib olduğu məlumat, bacarıq, qabiliyyət və vərdişlərinin gerçək həyatda, ya da hər hansı bir mühitdə istifadə edilə biləcəyi məsələlərinin təhsilin onda amallarından biridir.

Problemin aktuallığı. Qiyatlıdırma öyrənmənin ayrılmaz bir parçasıdır. Şagird yaddaşa əsaslanan əzər məlumatları deyil, bacarıq və vərdişlərə əsaslanan səviyyə bacarıqlarının qiyatlıdırılması ilə hadisələr. Yalnız öyrənəmə məhsulü deyil, öyrənmə prosesləri da qiyatlıdırılır.

Problemin elmi yeniliyi. Təhsilda qiyatlıdırma şagirdləri bir-birindən fərqləndirmək üçün deyil, onların manisəmə səviyyəsini, problemlərini üzərindən çəkmək üçün ölçübələrdir. Yəni, şagirdin şəxsi keyfiyyətləri deyil, onun fəaliyyəti qiyatlıdırılmalıdır.

Problemin praktik əhəmiyyəti. Məktəbdaxili qiyatlıdırma məqsədyönümlü olmalıdır. Məqsədyönüllü qiyatlıdırma prioritetləri müəyyən etməyə, qarşalar qəbul etməyə və onu reallaşdırmağa kömək edir. Məqsədlər nə qədər daqiq müəyyən olunarsa, qiyatlıdırma bir o qədər daqiq, keyfiyyəti və obyektiv olur.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının əməkdaşlılıq sisteminde Qiyatlıdırma Konsespiyası. Bakı, 2009.
2. "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.
3. Ələkərov R. X., Bürkötova A. A., Duldına O. İ. Ocenivaniye uchebnihh dostiñenijh uchashchix. Bişkek, 2012.
4. Baridin K.B. Kak nauchit' detejh учиться. M., 1987.

E-mail: firuze_23@mail.ru

Rəyçülər: dos. A. Bəkirova, dos. Ə. Gorayev
Redaksiya daxil olub: 10.12.2018.

Anlayışlar	Ənənəvi yanaşma	Müasir yanaşma
Məqsədlər	Müəyyən mərhələlərdə şagirdlərin bilik-bacarıq-vərdişlərinin səviyyəsinin qeydə almaq və nailiyətləri müəyyən etmək.	Təlim prosesinin somarəlliyyini və keyfiyyətini yüksəltmək, şagird və mülliətin goləcək faaliyyətini cari vəziyyətlərə əlaqələndirmək.
Funksiyalar	Tədris prosesinin sonunda tətbiq edilir, şagird hamin fəndən aldığı qiyatlırla kifayətləndir, bir məddət o fənni oxumur. Qiyatlıdırma komiyyətə əsaslanır.	Tədris prosesinin bütün mərhələlərindən tətbiq edilir. Gündəlik komiyyət qiyatlıdırılmasının yoxdur. Qiyatlıdırma keyfiyyətə əsaslanır.
Növlər	Gündəlik, rüblük, illik qiyatlıdırma.	Diaqnostik, formativ, summativ qiyatlıdırma
Xüsusiyyətlər	Formal, qeyri-daqiq, sistemlisiz müəllimin subjektiv rəyinə əsaslanır.	Standart əsasında qurulur. Daha obyektiv, daqiq, adekvat, sistemlidir.